

## İDARƏETMƏ HESABATI

1. emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi:
  - “Caspian Equipment Company” Açıq Səhmdar Cəmiyyəti; “Caspian Equipment Company” ASC; VÖEN: 1306120171; 18.06.2019-cu il, 1306120171;
2. emitentin hüquqi ünvanı və olduğu yer:
  - Bakı şəhəri, Binəqədi rayonu, F. Məlikov küçəsi, 7 MKR, ev 4, məhəllə 3123, mənzil 62
3. emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:
  - 05.10.2022-ci il tarixli ÜY qərarı ilə “Caspian Equipment Company” QSC, “Caspian Equipment Company” ASC-yə çevrilmişdir.
4. emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:
  - Yoxdur
5. emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti:
  - Yoxdur
6. emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı:
  - aid deyil
7. emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:
  - Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı
8. emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri:
  - İcazəyə malik deyil.
9. emitentin təklif etdiyi məhsullar və xidmətlər:
  - Avtomobillər üçün hissələr, qovşaqlar və ləvazimatlar, avtomobillər üçün olan sürtkü materialları və soyuducu məhlulları

10. emitentin işçilərinin sayı və onun rüblük dinamikası:

-

| S.S | Rüb     | İşçi sayı | İşə qəbul | İşdən azad |
|-----|---------|-----------|-----------|------------|
| 1   | I rüb   | 51        | 5         | 2          |
| 2   | II rüb  | 54        | 9         | 7          |
| 3   | III rüb | 56        | 9         | 7          |
| 4   | IV rüb  | 58        | 10        | 13         |

11. emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı:

- Direktor: Kamal Bağirov İlham oğlu

12. emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçıların) ayrı-ayılıqda sayı:

- 1 fiziki şəxs

13. emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı:

- Rüstəmov Eldəniz Sabir oğlu 100% səsi var, hər biri 1000 manat dəyərində 200 ədəd adi adlı sənədsiz səhm

14. nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı):

- yoxdur

15. emitentin səhmdarlarının (payçıların) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:

15.1. yığıncağın keçirilmə tarixi və yeri (ünvan)

- 06.01.2025-ci il Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7 MKR, ev 4, məhəllə 3123, mənzil 62

15.2. ümumi yığıncaqda qəbul edilmiş qərarlar

- "166 GLOBAL LOGISTICS" MMC 66662,79 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- CEYHUN VƏLİYEV TƏRİYEL OĞLU 10156,53 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.

- "QAYA NEQLİYYAT" MMC 253766,58 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "XARİBÜLBÜL LOGİSTİKA" MMC 16440,83 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZERBAIJAN UNITED CARRIERS" QSC 372891,57 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "RAMMA" QSC 497940,13 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "İMOTORS" MMC 122143,49 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "KÜRDƏMİR SÜD EMALİ ZAVODU" MMC 13232,6 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "RAMCO" QSC 366791,32 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "MrSEA International Shipping and Logistics Services" MMC 10683,97 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- RƏŞAD BAĞIROV ƏFQAN OĞLU 5391,28 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "MİLAN GROUP" MMC 62151,17 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "GRAND MOTORS COMPANY" QSC 679126,12 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "LUKOIL-AZƏRBAYCAN" QSC 10752,07 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "GORAN AQRO" MMC 12124,98 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "ARAZ SUPERMARKET" MMC 66487,29 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "MOON STAR AUTO" MMC 23230,62 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "ERRA SUPPLY" MMC 20970,22 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "CONEQ SUPPLY" MMC 18345,13 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "EUROLİNE" QSC 29752,57 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "GƏDƏBƏY MİNERAL SULARI" MMC 5733,35 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AVRORA" MMC 21327,87 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "EDELVEİSS LOGİSTİCS" MMC 5705,98 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "PRO TRANSPORT" MMC 10065,31 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "İSRAFILOĞLU" MMC 7689,69 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "SİRAB SATIŞ VƏ DAĞITIM" MMC 8997,94 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "GENERAL-AUTO-COMPANY" FİRMASI 21305,43 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- NURLAN DADAYEV SÜLEYMAN OĞLU 13295,21 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "ARİFOĞLU-56" MMC 30787,55 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "BAKU ELECTRONICS" MMC 8620,31 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZVIN CONSTRUCTION" MMC 42197,77 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZƏRTRANSS" MMC 10920,05 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.

- "AZƏRSUN KAĞIZ VƏ KARTON İSTEHSALAT KORPORASIYASI" ASC 7059,94 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "SUN FOOD" MMC 46053,25 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "BLG" MMC 5400 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "M-TRANS" MMC 11669,2 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZ TYRE PORTAL" MMC 39414,77 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "NORT VEST KONSTRAKŞN" MMC 27718,06 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "NBR GROUP DISTRIBUTION" MMC 15034,96 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "NORM" ASC 10395,41 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- ZHONGCE RUBBER GROUP CO 310261,94 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- HD HYUNDAI INFRACORE CO 6015,16 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- Arkas Logistics 2400 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.

yığıncağın keçirilmə tarixi və yeri (ünvan)

- 07.04.2025-ci il Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7 MKR, ev 4, məhəllə 3123, mənzil 62

ümumi yığıncaqda qəbul edilmiş qərarlar

- "166 GLOBAL LOGISTICS" MMC 316564,3017 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- CEYHUN VƏLİYEV TƏRİYEL OĞLU 6459,4262 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "QAYA NEQLİYYAT" MMC 204557,0828 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZERBAIJAN UNITED CARRIERS" QSC 45534,8973 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "RAMMA" QSC 83881,412 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "PROTEAN CONSTRUCTION" ASC 7137,0058 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- RƏŞAD BAĞİROV ƏFQAN OĞLU 23809,863 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "MILAN GROUP" MMC 92483,0074 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "GRAND MOTORS COMPANY" QSC 401239,5299 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "LUKOIL-AZƏRBAYCAN" QSC 9572,3069 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "ARAZ SUPERMARKET" MMC 82234,3652 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "MOON STAR AUTO" MMC 27747,7802 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "ERRA SUPPLY" MMC 21186,7962 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.



- "CONEQ SUPPLY" MMC 22777,7124 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "EUROLİNE" QSC 63979,6259 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AVRORA" MMC 24086,4432 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "PRO TRANSPORT" MMC 12851,3516999999 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZVIN CONSTRUCTION" MMC 29535,2372 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "DAMIRCHI TRANSPORT" MMC 10633,0508 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "KONSEPT HOLDİNG" MMC 7974,9946 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZƏRSUN KAĞIZ VƏ KARTON İSTEHSALAT KORPORASIYASI" ASC 19160,0022 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "SV LOQİSTİKA VƏ DAŞIMAÇILIQ" MMC 9395,101 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "SUN FOOD" MMC 41700,0317999999 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "M-TRANS" MMC 33058,9508 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZ TYRE PORTAL" MMC 6044,6916 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "LV CASPIAN LIMITED" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI 7543,0084 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "C-S LOGISTICS COMPANY" MMC 5518,1992 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "NORT VEST KONSTRAKŞN" MMC 23878,4564 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "STAR MİNİNG" MMC 8769,76 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- KƏNAN DADAYEV KAMİL OĞLU 6221,8096 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AYŞƏN LTD" MMC 6368,8022 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "NBR GROUP DISTRIBUTION" MMC 28244,9637 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "NORM" ASC 16606,4586 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "MAHİR AVTO" MMC 15854,598 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "KRİSTAL-2008" MMC 25798,2692 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "P-AQRO" MMC 17016,072 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "MALİKOGULLARI TRANSPORT" MMC 7523,9986 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZƏRBAYCAN ŞƏKƏR İSTEHSALAT BİRLİYİ" MMC 5474,3268 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- RAMİN MƏMMƏDOV AYDIN OĞLU 5049,1732 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AYTAŞ" MMC 42415,7136 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "RAPİD GROUP" MMC 11802,2538 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AGRO DAIRY" MMC 9688,98 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "BAKU PORT SERVICES" MMC 9670,7962 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.

- "STP-BTECH" MMC 5740,9006 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "REGIONAL SU MELİORASIYA XİDMƏTİ" PUBLİK HÜQUQİ ŞƏXSİ 999088,5549 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "SAHİL TRANSPORT" MMC 33652,5852 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "TELMANOGLU TRANSPORT" MMC 14829,9686 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- ARKİVAN-TRANS MMC 10399,9654 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- "AZBETON İNŞAAT-S" MMC 7023,9972 AZN məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- ZHONGCE RUBBER GROUP CO 359504,29 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- LLK-İnternational 18707934,02 RUBL məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- Gianti Logistics LTD 8653 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- SUEZ DISTRIBUTION LLC 300000 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- MSC Georgia 4688 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- GRANVILLE OIL CHEMICALS LTD 64175,74 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.
- HD HYUNDAI INFRACORE CO 52293,62 USD məbləğində alqı satqı müqaviləsi bağlanılsın.

yığıncağın keçirilmə tarixi və yeri (ünvan)

- 01.07.2025-ci il Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7 MKR, ev 4, məhəllə 3123, mənzil 62

ümumi yığıncaqda qəbul edilmiş qərarlar

"Caspian Equipment Company" Açıq Səhmdar Cəmiyyətinin (Qeydiyyatata alındığı tarix 18.06.2019, VÖEN 1306120171) 52 631, 58 AZN (əlli iki min altı yüz otuz bir manat, əlli səkkiz qəpik) məbləğində dividendin Cəmiyyətin təsisçisi olan, Rüstəmov Eldəniz Sabir oğluna (AZE 13159507) ödənilməsi müəyyən edilsin.

16. emitentin dövrüyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):

16.1. investisiya qiymətli kağızın növü və forması

- adi səhmlər, sənədsiz səhmlər

16.2. investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi

- AZ1001021455

- 01.10.2024

16.3. investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri

- 200 (iki yüz ədəd), nominal dəyəri 1000 (bir min) manat

16.4. investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri  
- 200.000 (iki yüz min) manat

16.5. hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir)  
- 52 631, 58 AZN (əlli iki min altı yüz otuz bir manat, əlli səkkiz qəpik)

16.6. faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi  
– yoxdur

16.7. investisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda)

- Bakı Fond Birjası

Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 2A (Şokolad Tauer) AZ1141  
emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:  
-Yoxdur

17. emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:

18.1. bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği

-Yoxdur

18.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi

- Yoxdur

18. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi

- 30.06.2026

19. hesabatın açıqlanma mənbəyi haqqında məlumat

- <https://www.cec.az/>

Direktor: \_\_\_\_\_

Baş mühasib: \_\_\_\_\_



# **"CASPIAN EQUIPMENT COMPANY"**

## **AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  
uyğun hazırlanmış Maliyyə Hesabatları və  
Müstəqil Auditorun Rəyi**

**31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə**

# "CASPIAN EQUIPMENT COMPANY" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

## MÜNDƏRİCAT

---

|                                                                                                                                                       | Səhifə |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------|
| 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI | 1      |
| MÜSTƏQİL AUDİTORUN RƏYİ                                                                                                                               | 2-3    |
| 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI                                                                                |        |
| Mənfəət və zərər haqqında hesabat                                                                                                                     | 4      |
| Maliyyə vəziyyəti haqqında hesabat                                                                                                                    | 5      |
| Kapitalda dəyişiklik haqqında hesabat                                                                                                                 | 6      |
| Pul vəsaitlərinin hərəkəti haqqında hesabat                                                                                                           | 7      |
| Maliyyə hesabatları üzrə qeydlər                                                                                                                      | 8-20   |



# MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

## 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

Müstəqil auditor hesabatının 2-ci səhifədə təqdim olunmuş müstəqil auditorun rəyində şərh edilən müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat "CASPIAN EQUIPMENT COMPANY" Açıq Səhmdar Cəmiyyətinin maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.


Rəhbərlik Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və Beynəlxalq Mühasibat Uçotu Standartlarına ("BMUS") müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
  - Məntiqi və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
  - BMUS- na uyğunluğun bəyan edilməsi və əgər bu standartlardan əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi : və
  - Əgər yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarını daimilik prinsipi əsasında hazırlanması.
- Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır;
- Cəmiyyətin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
  - Cəmiyyətin maliyyə hesabatlarının BMUS-na uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
  - Beynəlxalq mühasibat sisteminin qanunvericilik və Beynəlxalq mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
  - Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
  - Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarının bəyan olunması 18 iyun 2026-cı il tarixində Rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

  
Bağırov Kamal İlham oğlu  
Direktor



  
Badamov Ramil Cumart oğlu  
Baş mühasib

29 iyun 2026-cı il

Bakı, Azərbaycan Respublikası

## **MÜSTƏQİL AUDTORUN HESABATI**

### **“CASPIAN EQUIPMENT COMPANY” Açıq Səhmdar Cəmiyyətinin” Təsisçisi və**

**Rəhbərliyinə :**

**RƏY**

Biz, “CASPIAN EQUIPMENT COMPANY” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə mühasibat uçotunun əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

### **Rəy Üçün Əsaslar**

Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditə üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deylik və biz digər etik öhdəliklərimizi bu məcəllənin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### **Əsas Audit Məsələləri**

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditinə ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditə baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

### ***Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti***

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin



fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxsər Cəmiyyətin maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

#### ***Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti***

Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında dələduzluq və səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o, zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkar edir. Təhriflər, dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcburiyyət olaraq istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

  
**Emin Azayev**

**"AFR SERVICES CO" MMC-nin  
Direktor – auditoru**



29 iyun 2026-cı il


Bakı, Azərbaycan Respublikası

**"Caspian Equipment Company" ASC**  
**Mənfəət və zərər haqqında hesabat**  
 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə  
 (Azərbaycan manatı ilə)

|                                                     | <b>Qeydlər</b> | <b><u>31.12.2025</u></b>   | <b><u>31.12.2024</u></b>   |
|-----------------------------------------------------|----------------|----------------------------|----------------------------|
| Əsas əməliyyat gəliri                               | 4              | 15 463 662,43              | 16 896 832,67              |
| Satışın maya dəyəri                                 | 5              | (12 250 929,94)            | (13 505 391,79)            |
| <b>Ümumi mənfəət (zərər)</b>                        |                | <b><u>3 212 732,49</u></b> | <b><u>3 391 440,88</u></b> |
| Digər fəaliyyət üzrə gəlir                          | 4              | 101 831,64                 | 73 058,18                  |
| <b>Cəmi gəlir</b>                                   |                | <b><u>3 314 564,13</u></b> | <b><u>3 464 499,06</u></b> |
| Kommersiya xərcləri                                 | 6              | (368 575,08)               | (776 684,47)               |
| İnzibati xərclər                                    | 7              | (1 159 758,76)             | (1 292 104,75)             |
| Sair əməliyyat xərcləri                             | 8              | (261 466,00)               | (36 599,76)                |
| Mənfəət vergisindən əvvəl<br><b>mənfəət (zərər)</b> |                | <b><u>1 524 764,29</u></b> | <b><u>1 359 110,08</u></b> |
| Mənfəət vergisi                                     | 9              | (304 952,86)               | (271 822,02)               |
| <b>Hesabat dövrünün xalis<br/>mənfəəti (zərəri)</b> |                | <b><u>1 219 811,43</u></b> | <b><u>1 087 288,06</u></b> |

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:

  
**Bağırov Kamal İlham oğlu**  
 Direktor

  
**Badamov Ramil Cumart oğlu**  
 Baş mühasib

29 iyun 2026-cı il  
 Bakı, Azərbaycan Respublikası

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**"Caspian Equipment Company" ASC**  
**Maliyyə vəziyyəti haqqında hesabat**  
 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

| <b>Aktivlər</b>                                    | <b>Qeydlər</b> | <b>31.12.2025</b>    | <b>31.12.2024</b>    |
|----------------------------------------------------|----------------|----------------------|----------------------|
| <b>Cari aktivlər</b>                               |                |                      |                      |
| Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri | 13             | 1 480 729,66         | 1 031 376,77         |
| Qısamüddətli debitor borcları                      | 12             | 1 713 478,54         | 665 854,09           |
| Ehtiyatlar                                         | 11             | 6 122 489,17         | 7 286 181,99         |
| Digər qısamüddətli aktivlər                        | 14             | 556 148,67           | 174 253,75           |
| <b>Cəmi qısamüddətli aktivlər</b>                  |                | <b>9 872 846,04</b>  | <b>9 157 666,60</b>  |
| <b>Uzunmüddətli aktivlər</b>                       |                |                      |                      |
| Əmlak və avadanlıqlar                              | 10             | 233 191,00           | 202 917,86           |
| Sair uzunmüddətli maliyyə aktivləri                | 15             | 490 000,00           | 1 488 700,00         |
| Sair uzunmüddətli aktivlər                         | 15             | 3 359 285,06         | 1 600 000,00         |
| <b>Cəmi uzunmüddətli aktivlər</b>                  |                | <b>4 082 476,06</b>  | <b>3 291 617,86</b>  |
| <b>Cəmi aktivlər</b>                               |                | <b>13 955 322,10</b> | <b>12 449 284,46</b> |
| <b>Kapital və öhdəliklər</b>                       |                |                      |                      |
| <b>Öhdəliklər</b>                                  |                |                      |                      |
| <b>Uzunmüddətli öhdəliklər</b>                     |                |                      |                      |
| Uzun müddətli faiz xərcləri yaradan öhdəliklər     | 17             | 287 991,17           | 981 112,68           |
| Sair uzunmüddətli öhdəliklər                       | 18             | 581 604,95           | 281 360,00           |
| <b>Cəmi uzunmüddətli öhdəliklər</b>                |                | <b>869 596,12</b>    | <b>1 262 472,68</b>  |
| <b>Cari öhdəliklər</b>                             |                |                      |                      |
| Vergi və başqa fondlar üzrə öhdəlik                | 19             | 6 910,75             | 250 509,75           |
| Qısamüddətli kreditör borcu                        | 20             | 192 730,92           | 184 186,95           |
| Sair qısamüddətli öhdəliklər                       | 21             | 34 580,37            | 45 053,66            |
| <b>Cəmi qısamüddətli öhdəliklər</b>                |                | <b>234 22,04</b>     | <b>479 750,36</b>    |
| <b>Cəmi öhdəliklər</b>                             |                | <b>1 103 818,16</b>  | <b>1 742 223,04</b>  |
| <b>Kapital və ehtiyatlar</b>                       |                |                      |                      |
| Ödənilmiş (nizamnamə) kapitalı                     |                | 200 000,00           | 200 000,00           |
| Kapital ehtiyatları                                | 16             | 9 374 093,96         | 8 396 831,29         |
| Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)        |                | 3 277 409,98         | 2 110 230,13         |
| <b>Cəmi kapital və ehtiyatlar</b>                  |                | <b>12 851 503,94</b> | <b>10 707 061,42</b> |
| <b>Cəmi kapital və öhdəliklər</b>                  |                | <b>13 955 322,10</b> | <b>12 449 284,46</b> |

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi  
 adından imzalayan və buraxılmasına icazə  
 verənlər:

**Bağırov Kamal İlham oğlu**  
**Direktor**

29 iyun 2026-cı il

Bakı, Azərbaycan Respublikası

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**Badamov Ramil Cumart oğlu**  
**Baş mühasib**




**"Caspian Equipment Company" ASC**  
**Kapitalda dəyişikliklər haqqında hesabat**


31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə  
(Azərbaycan manatı ilə)

|                                               | Nizamnamə<br>kapitalı | Əlavə kapital və<br>Bölüşdürülməmiş<br>nənfəət (ödənilməmiş<br>zərər) | Cəmi kapital         |
|-----------------------------------------------|-----------------------|-----------------------------------------------------------------------|----------------------|
| <b>01 yanvar 2024-cü il tarixinə qalıq</b>    | <b>100 000</b>        | <b>10 538 435,65</b>                                                  | <b>10 638 435,65</b> |
| Dövr üzrə xalis nənfəət və zərər              |                       | 1 087 288,06                                                          | 1 087 288,06         |
| Əvvəlki illər üzrə bölüşdürülməmiş<br>nənfəət |                       | --                                                                    | --                   |
| Kapital ehtiyatları                           | 100 000               | (1 090 162,29)                                                        | (990 162,29)         |
| Elan edilmiş dividendlər                      |                       | (28 500,00)                                                           | (28 500,00)          |
| Mənfəətdən istifadə                           |                       | --                                                                    | --                   |
| <b>31 dekabr 2024-cü il tarixinə qalıq</b>    | <b>200 000</b>        | <b>10 507 061,42</b>                                                  | <b>10 707 061,42</b> |
| Dövr üzrə xalis nənfəət və zərər              |                       | 1 219 811,43                                                          | 1 219 811,43         |
| Əvvəlki illər üzrə bölüşdürülməmiş<br>nənfəət |                       |                                                                       |                      |
| Kapital ehtiyatları                           |                       | 977 262,67                                                            | 977 262,67           |
| Elan edilmiş dividendlər                      |                       | (52 631,58)                                                           | (52 631,58)          |
| Mənfəətdən istifadə                           |                       | --                                                                    | --                   |
| <b>31 dekabr 2025-ci il tarixinə qalıq</b>    | <b>200 000</b>        | <b>12 651 503,94</b>                                                  | <b>12 851 503,94</b> |

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə  
verənlər:

  
**Bağırov Kamal İlham oğlu**  
Direktor

29 iyun 2026-cı il  
Bakı, Azərbaycan Respublikası

  
**Badamov Ramil Cumart oğlu**  
Baş mühasib

8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.



**"Caspian Equipment Company" ASC**

**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat** (Birbaşa metod)

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

|                                                                                                                                                                                                             | Qeydlər                | 31.12.2025             | 31.12.2024 |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------|------------------------|------------|
| <b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>                                                                                                                                                  |                        |                        |            |
| Malların satışından və xidmətlərin göstərilməsindən daxilolmalar                                                                                                                                            | 15 470 942,37          | 19 748 032,68          |            |
| Royaltilər, yığımlar və komissiyon haqları üzrə daxilolmalar                                                                                                                                                | --                     | --                     |            |
| Digər gəlirlərdən daxilolmalar                                                                                                                                                                              | 1 787 337,43           | --                     |            |
| <b>Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar</b>                                                                                                                                                           | <b>17 258 279,80</b>   | <b>19 748 032,68</b>   |            |
| Mallara və xidmətlərə görə xaricolmalar                                                                                                                                                                     | (15 197 026,72)        | (18 362 696,83)        |            |
| İşçilərin mükafatlandırılması ilə əlaqədar ödənişlər                                                                                                                                                        | (600 854,93)           | (480 657,92)           |            |
| Mənfəət vergisi ödənişi üzrə xaricolmalar                                                                                                                                                                   | --                     | --                     |            |
| Digər vergilərə görə xaricolmalar                                                                                                                                                                           | (454 488,07)           | (532 585,00)           |            |
| Əməliyyat fəaliyyətindən yaranan faiz ödənişləri üzrə xaricolmalar                                                                                                                                          | (65 627,23)            | (39 091,06)            |            |
| Digər ödənişlərə görə xaricolmalar                                                                                                                                                                          | (1 612 630,40)         | (28 691,42)            |            |
| <b>Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar</b>                                                                                                                                                           | <b>(17 930 627,35)</b> | <b>(19 443 722,23)</b> |            |
| <b>Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>                                                                                                                                    | <b>(672 347,55)</b>    | <b>304 310,45</b>      |            |
| <b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti</b>                                                                                                                                        |                        |                        |            |
| Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları                                                                | (108 509,14)           | (24 196,60)            |            |
| digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları                                                                                                                         | 998 700,00             | --                     |            |
| digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricolmaları                                                                                                                                      | --                     | (1 292 811,11)         |            |
| <b>İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>                                                                                                                                  | <b>890 190,86</b>      | <b>(1 317 007,71)</b>  |            |
| Maliyyələşmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti                                                                                                                                           |                        |                        |            |
| Səhmlərin və digər maliyyə alətlərinin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları                                                                                                      | --                     | 100 000,00             |            |
| İstiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz və rəqədlərinin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları | --                     | 850 000,00             |            |
| Borc şəklində alınmış məbləğlərin geri qaytarılması üzrə xaricolma                                                                                                                                          | (693 121,51)           | (39 091,00)            |            |
| Məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları                                                                                                                                           | 977 262,67             | --                     |            |
| Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları                                                                                              | --                     | (1 090 162,92)         |            |
| Maliyyə icarəsi müqav-nin şərtlərinə əsasən p/v-nin xaricolması                                                                                                                                             |                        |                        |            |
| Dividendlər və buna oxşar digər ödəmələr şəklində p/v xaric                                                                                                                                                 | (52 631,58)            | (28 500,00)            |            |
| Maliyyələşmə üzrə fəal-lərlə əlaqədar p/v-nin xaricolması                                                                                                                                                   |                        |                        |            |
| <b>Maliyyələşmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti</b>                                                                                                                              | <b>231 509,58</b>      | <b>(207 753,92)</b>    |            |
| <b>Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)</b>                                                                                                                                       | <b>449 352,89</b>      | <b>(1 220 451,18)</b>  |            |
| <b>Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti</b>                                                                                                                                              | <b>13</b>              |                        |            |
| <b>Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin əvvəlində olan məbləği</b>                                                                                                     | <b>1 031 376,77</b>    | <b>2 251 827,95</b>    |            |
| İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalmı)                                                                                                                                     | 449 352,89             | (1 220 451,18)         |            |
| Xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri                                                                                                                                                      | --                     | --                     |            |
| <b>Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlində olan məbləği</b>                                                                                                | <b>1 480 729,66</b>    | <b>1 031 376,77</b>    |            |

Maliyyə hesabatlarını Təşkilatın rəhbərliyi adından imzalayan və buraxılmasına icazə verənlər:

**Bağirov Kamal İlham oğlu**  
Direktor

29 iyun 2026-cı il, 8-20-ci səhifələrdə izah olunmuş qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

**Badamov Ramil Cumart oğlu**  
Baş mühasib

## 1. CƏMIYYƏT HAQQINDA MƏLUMAT

"CASPIAN EQUIPMENT COMPANY" Açıq Səhmdar Cəmiyyəti" (bundan sonra "Cəmiyyət") 18 iyun 2019-cu ildə təsis (VÖEN 1306120171) edilmişdir.

Cəmiyyətin nizamnamə kapitalının miqdarı 200 000 manat müəyyən edilmiş və ödənilmişdir.

Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə aşağıdakı məqsədlər üçün yaradılmışdır:

- Avtomobillərin və minik avtomobil vasitələrinin pərakəndə satışı;
- Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı;
- Cəmiyyət AR-nın qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul ola bilər.

31 dekabr 2025-ci və 31 dekabr 2024-cü il tarixlərinə Cəmiyyətin nizamnamə kapitalında təsisçilərin payı aşağıdakı kimi olmuşdur:

| <b>Təsisçi</b>              | <b><u>31.12.2025</u></b> | <b><u>31.12.2024</u></b> |
|-----------------------------|--------------------------|--------------------------|
| Rüstəmov Eldəniz Sabir oğlu | 100 %                    | 100 %                    |

Qanuni təmsilçi: Bağirov Kamal İlham oğlu.

Cəmiyyətin hüquqi ünvanı: AZ 1116, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi ev 4, məhəllə 3123, mənzil 62.

Bu maliyyə hesabatları 18 iyun 2026-cı il tarixində Rəhbərlik tərəfindən təsdiq olunmuşdur.

## 2. ƏMƏLİYYAT MÜHİTİ

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar aqrar sektorun da genişlənməsi və inkişafına müsbət təsir göstərir. Müvafiq olaraq yerli qanunvericilik aktları da müxtəlif əlavə və dəyişikliklərə məruz qalır.

## 3. TƏQDİMATIN ƏSASI

### **Təqdimatın əsası**

Cəmiyyət mühasibat yazılışlarını Azərbaycan mühasibat uçotu qaydaları əsasında aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat qaydaları əsasında hazırlanmış və zəruri düzəlişlər edilmişdir.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

## **Əməliyyat valyutası**

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır (AZN).

## **UÇOT SİYASƏTLƏRİ**

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

### **Uçot metodu**

Maliyyə hesabatları ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.

### **Əsas əməliyyat gəliri**

Əsas əməliyyat gəliri hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlandığı andan başlanır.

### **Digər gəlirlər**

Digər gəlirlər aidiyyatı əməliyyatlar başa çatdıqda gəlirin kreditinə yazılır. Əməliyyat xərcləri və digər xərclər adətən mallar alındıqda və ya xidmətlər yerinə yetirildikdə hesablama metodu ilə qeyd olunur.

### **Pul vəsaitləri və ekvivalentləri**

Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin ekvivalentləri – ödəmə müddəti üç ayadək olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan qismüddətli qoyuluşlardır. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda xalis pul vəsaitləri və onların ekvivalentlərinə əlavə edilən hər-hansı bank overdraftı da daxildir.

### **Banklarda yerləşdirilmiş əmanətlər**

Banklarda yerləşdirilmiş əmanətlər qarşı tərəfə pulun birbaşa verilməsindən yaranır. Banklarda yerləşdirilmiş əmanətlər pul vəsaitinin qarşı tərəfə ödəmə şəklində verildikdə qeydə alınır.

### **Ödəniş tarixinədək saxlanılan investisiyalar**

Ödəniş tarixinədək saxlanılan investisiyalar saxlanılan investisiyalar müəyyənləşdirilən və sabit ödənişli borc qiymətli kağızlardır. Bu cür qiymətli kağızlar ilk olaraq ədalətli dəyər üstgəl birbaşa əməliyyat xərcləri məbləğində tanınır.

### **Alınacaq vəsaitlər və qabaqcadan ödəmələr**

Alınacaq vəsaitlər göstərilmiş xidmətlər nəticəsində yaranan debitor borclardan və digər vəsaitlərdən ibarətdir. Debitor və kreditor borcları bunun üçün hüquqi əsas olduqda əvəzləşdirilir. Cəmiyyət xalis və ya hesablaşma niyyətinə malik olur. Alınacaq vəsaitlər müqavilə bağlandığı tarixdə qeydə alınır və xidmətlər göstərildiyi zaman mənfəət və zərər hesabatında yazılır. Qabaqcadan ödəmələr ödəmə tarixində qeydə alınır və xidmətlər yerinə yetirildikdə mənfəət və zərər hesabatına daxil edilir.

### **Torpaq, tikili, avadanlıq və amortizasiya**

Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyektı əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. "İlkin dəyər" ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşmənin ədalətli dəyərində bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır (ilkin dəyər modeli). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi "azalan qalıq metodu" əsasında aktivlərin illik köhnəlmə dərəcələrinə istifadə etməklə hesablanır:

|                                |             |
|--------------------------------|-------------|
| Binalar, tikililər və qurğular | 7%-ə qədər  |
| Maşın və avadanlıqlar          | 20%-ə qədər |
| Hesablama texnikası            | 25%-ə qədər |
| Nəqliyyat vasitələri           | 25%-ə qədər |
| Digər aktivlər                 | 20%-ə qədər |

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə artıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərində qədər silinir.

### **Qeyri-maddi aktivlər və amortizasiya**

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:

- Bu aktiv fiziki formaya malik olmayan qeyri monetar aktiv olmalıdır;
- Ayrıca tanına bilməlidir;



**"Caspian Equipment Company" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

---

- Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır;
- Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır;
- Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimalı olmalıdır;
- Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir.

Bu meyalardan hər-hansi yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün xərcləri kimi tanınır. Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. Cəmiyyət ilkin tanınmadan sonra qeyri-maddi aktivini amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır ("ilkin dəyər modeli"). Qeyd etmək lazımdır ki, faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilərlər, faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. Cəmiyyət faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə amortizasiyanı "azalan qalıq metodu" ilə hesablayır. Bundan əlavə, balans dəyəri təyin edilmiş ədalətli dəyərlə müqayisə edilməli və ədalətli dəyər balans dəyərindən əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir.

### **Ehtiyatlar**

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha aşağı olan dəyərlə qiymətləndirilir.

### **Vergilər**

Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır.

### **Mənfəət vergisi**

Mənfəət vergisi xərcləri cari vergilərdən və təxirə salınmış vergilər üzrə xərclərdən ibarətdir.

**Cari mənfəət vergisi** – balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə dövr üzrə gözlənilən vergiyə cəlb olunan mənfəət əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasında aid ediləcəyinə (müvəqqəti fərqlər) və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə (daimi fərqlər) vergi mənfəəti hesabatdakı mənfəətdən fərqlənir.

**Təxirə salınmış mənfəət vergisi** – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilmiş gələcək vergi nəticələridir. Təxirə salınmış vergi ilə mühasibat qeyd edir ki, müvəqqəti fərqlər üzrə nəticələnə biləcək uçot mənfəəti və vergi mənfəəti arasında mövcud olan əlaqə ilə bağlı istənilən təhrifin aradan qaldırılmasını təsvir edir.

**Təxirə salınmış vergi öhdəlikləri** – vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisinin məbləğidir. Vergi tutulan müvəqqəti fərqlərin mövcud olduğu yerlərdə vergi xərci nəzərdə tutulan gələcək vergi xərci vasitəsilə artırılır və öhdəlik kimi mühasibat balansında tanınır.

**Təxirə salınmış vergi aktivləri** – çıxılan müvəqqəti fərqlərin nəticəsi kimi yaranana və gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğləridir.

**Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin qiymətləndirilməsi** – aktivin realizasiya olunacağı və ya öhdəliyin yerinə yetiriləcəyi dövrə tətbiq edilməsi gözlənilən balans hesabat

tarixinə qüvvədə olan vergi dərəcələri əsasında qiymətləndirilməlidir. Lakin balans hesabatı tarixinə hökumət gələcək illərdə vergi dərəcəsinə dəyişəcək qanunvericilik aktlarını qəbul edərsə, bu zaman gələcəkdə qüvvədə olacaq dərəcə istifadə olunmalıdır. Birbaşa kapitalla təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa mənfəət və ya zərər hesabında əks etdirilir. Cəmiyyətin kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər balans üzrə kapitalında öz əksini tapır.

## **İnvestisiyalar**

Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə tanınır.

### **Ödəniş tarixənədək saxlanılan investisiyalar**

Adətən aşağıdakı beş meyarla uyğun olduğu zaman investisiyalar "ödəniş müddətinə qədər saxlanılan investisiyalar" kimi təsnifləşdirilir:

qeyri-törəmə aktivlərdir;

sabit və ya müəyyənləşdirilə bilən ödənişlərdir;

sabit ödəmə müddətinə malik olmalıdırlar;

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üzrə kəskin niyyəti vardır;

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üçün maliyyə imkanına malikdir.

## **Maliyyə alətləri və onların ədalətli dəyəri**

Maliyyə alətləri bir müəssisənin maliyyə aktivlərinin və digər müəssisənin maliyyə öhdəliyinin yaranmasına səbəb olan hər hansı sənəd və ya müqavilədir. Bu ikili aspekt hər zaman mövcud olmalıdır. Əgər bu aspektlərdən hər hansı biri mövcud deyilsə, onda müqavilə maliyyə aləti deyildir.

Ədalətli dəyər, məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və sərbəst katirovkası olan bazar qiymətləri ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri Cəmiyyət tərəfindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

### **Maliyyə aktivləri**

Pul vəsaiti, digər müəssisədə kapital aləti (yəni, bir qayda olaraq səhmlər), digər müəssisədən pul vəsaiti almaq üzrə müqavilə hüququ, müəssisənin əlverişli şərtlər əsasında öz maliyyə aktivlərini və öhdəliklərini mübadilə etməsi üzrə müqavilə hüququ, müəssisənin ödənişi öz payların potensial olaraq dəyişən sayı formasında qəbul etməsini tələb edən müqavilə hüququ, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə maliyyə aktivləri hesab olunur.

### **Maliyyə öhdəlikləri**

Digər müəssisəyə pul vəsaitinin ödənilməsi ilə əlaqədar müqavilə öhdəliyi (kreditör borclar, kreditlər), müəssisə üçün əlverişli ola bilməyən maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin mübadiləsi ilə əlaqədar olan müqavilə öhdəliyi, müəssisənin ödənişi öz səhmlərinin potensial olaraq dəyişən sayı formasında həyata keçirməsini tələb edən müqavilə öhdəliyi, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə öhdəliyi maliyyə öhdəlikləri hesab olunur.

### **Maliyyə aktivləri və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri və effektiv faiz metodu**

Bu iki anlayış maliyyə aktivləri və ya maliyyə öhdəliyinin ilkin tanınma dəyəri üzrə tələb olunan hesablamalara aid edilir. Amortizasiya edilmiş dəyər sadəcə olaraq müddət üzrə pul vəsaitlərinin hərəkətini deyil, aktiv (və ya öhdəlik) müddətində qazanılmış real maliyyə gəlirlərini (və ya yaranmış məsrəfləri) nəzərdə tutur. Effektiv faiz dərəcəsi diskontlaşdırma əmsalı kimi istifadə olunaraq gələcək gəlir axını (investisiyadan gələn) xalis balans dəyərində endirilir. Həmin faiz dərəcəsi sonradan aktivin əldə edildiyi hər bir müddət üzrə əldə olunan maliyyə gəlirlərini müəyyənləşdirdikdən sonra, aktivin balans dəyəri hesablanır.

### **Qiymətləndirilmiş öhdəliklər**

Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik kimi tanınır.

### **Xarici valyuta əməliyyatı**

Cəmiyyətin əməliyyat valyutası manatdır. Xarici valyutada olan monetar maddələr (kassa qalığı, hesab qalığı, debitor borclar, kreditör borclar, öhdəliklər və s.) Cəmiyyətin balans hesabatının bağlandığı tarixə (31 dekabr) olan valyuta məzənnəsindən istifadə etməklə hesabat verdiyi valyutaya dəyişilir. Xarici valyutada olan maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr tanınmış maya dəyəri nəticəsində ilkin əməliyyatın aparıldığı zaman mövcud olan valyuta məzənnəsi istifadə olmaqla çevrilir. Xarici valyutada olan ədalətli dəyər müəyyən edilən (və ya yenidən qiymətləndirilmə aparılan) günə olan valyuta məzənnəsi istifadə olunmaqla çevrilir. Xarici valyuta ilə ifadə olunmuş monetar maddələr ilə əlaqədar yaranan məzənnə fərqləri mənfəət və zərər haqqında hesabat vasitəsi ilə mühasibat uçotuna daxil edilir. Qeyri-monetar maddələrlə bağlı digər mənfəət və ya zərərin mənfəət və zərər haqqında hesabat vasitəsi ilə tanındığı hallarda

**"Caspian Equipment Company" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

Yaranan məzənnə fərqləri də həmçinin bu hesabatlara daxil edilir. Mənfəət və ya zərərər kapital vasitəsi ilə tanındığı hallarda müvafiq olaraq, məzənnə fərqləri də həmçinin kapital vasitəsi ilə tanınır.

Xarici valyuta balansında istifadə olunan əsas dərəcə Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") rəsmi məzənnələri əsasında aşağıda göstərilir:

|                    | <b><u>31.12.2025</u></b> | <b><u>31.12.2024</u></b> |
|--------------------|--------------------------|--------------------------|
| AZN/ 1 ABŞ dolları | 1,7000                   | 1,7000                   |
| AZN/1 Avro         | 2,0022                   | 1,7724                   |

**Əvəzləşdirmə**

Maliyyə aktivləri və öhdəlikləri yalnız o zaman əvəzləşdirilir ki, qarşılıqlı əvəzləşdirmənin həyata keçirilməsi üçün qanuni hüquq mövcud olmalı, iki alətin qarşılıqlı əvəzləşdirilməsi niyyəti və hər iki müqavilənin eyni zamanda reallaşdırılması niyyəti olsun.

**İşçi heyəti ilə bağlı xərclər və aidiyyəti ayırmalar**

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Cəmiyyət işçilərin əmək haqlarından məcburi sosial sığorta haqları tutur və onları Dövlət Sosial Müdafiə Fonduna köçürür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmalarını nəzərdə tutur. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən yerinə yetirilir. Cəmiyyət Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir. Bundan başqa, Cəmiyyətdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.



**"Caspian Equipment Company" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

#### 4. GƏLİRLƏRİN TƏHLİLİ

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərində başa çatmış illər üzrə Cəmiyyətin gəlirləri aşağıdakı kimi olmuşdur:

|                                               | <u>31.12.2025</u>           | <u>31.12.2024</u>           |
|-----------------------------------------------|-----------------------------|-----------------------------|
| <b>Əsas əməliyyat gəlirləri</b>               | <b>15 463 662,43</b>        | <b>16 896 832,67</b>        |
| <b>Digər əməliyyat gəlirləri , ondan</b>      | <b>101 831,64</b>           | <b>73 058,18</b>            |
| İşlərin və xidmətlərin göstərilməsindən gəlir | 61 041,50                   | 35 323,98                   |
| Daşınmaz əmlakın icarəsindən gəlirlər         | 7 887,36                    | 26 845,32                   |
| Digər faiz gəlirləri                          | 32 902,78                   | 10 888,88                   |
| Müsbət məzənnə fərqi                          | --                          | --                          |
| <b>Cəmi gəlirlər</b>                          | <b><u>15 565 494,07</u></b> | <b><u>16 969 890,85</u></b> |

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixində başa çatmış illər üzrə Cəmiyyət üzrə satışın maya dəyəri, inzibati, kommersiya və sair əməliyyat xərcləri aşağıdakı kimi olmuşdur:

|                               | <u>31.12.2025</u>    | <u>31.12.2024</u>    |
|-------------------------------|----------------------|----------------------|
| <b>5. Satışın maya dəyəri</b> | <b>12 250 929,94</b> | <b>13 505 391,79</b> |
| Malın dəyəri                  | 12 250 929,94        | 13 505 391,79        |
| Sair xərclər                  | --                   | --                   |
| <b>6. Kommersiya xərcləri</b> | <b>368 575,08</b>    | <b>776 684,47</b>    |
| Marketinq və reklam xərci     | 19 727,32            | 41 570,65            |
| Nəqliyyat xərci               | 91 459,80            | 192 729,81           |
| İcarə xərci                   | 187 886,89           | 395 927,01           |
| Yanacaq xərci                 | 37 340,00            | 78 685,19            |
| Amortizasiya                  | 32 161,07            | 67 771,81            |

**“Caspian Equipment Company” ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-cü il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

|                                   |                     |                     |
|-----------------------------------|---------------------|---------------------|
| <b>7. İnzibati xərclər</b>        | <b>1 159 758,76</b> | <b>1 292 104,75</b> |
| Əmək haqqı                        | 494 514,69          | 550 946,28          |
| Sosial sığorta haqqları           | 94 150,60           | 104 894,61          |
| Su və kanalizasiya xərci          | 800,72              | 892,09              |
| Ezamiyyə xərci                    | 27 685,57           | 30 844,91           |
| Təmir xərcləri                    | 34 032,39           | 37 916,00           |
| Rabitə xərci                      | 18 431,01           | 20 534,27           |
| Bank xərci                        | 47 565,89           | 52 993,88           |
| Sığorta xərci                     | 6 675,96            | 7 437,79            |
| Enerji xərci                      | 4 718,25            | 5 256,67            |
| Konsalting xidməti                | 291 151,25          | 324 376,00          |
| Tenderdə iştirak haqqı            | 8 729,00            | 9 725,00            |
| Digər xərclər                     | 131 303,30          | 146 287,25          |
| <b>8. Sair əməliyyat xərcləri</b> | <b>261 466,00</b>   | <b>36 599,76</b>    |
| Kredit faizi                      | 93 827,55           | 13 133,89           |
| Mənfi məzənnə fərqi               | 150 733,28          | 21 099,50           |
| Əmlak vergisi                     | 16 905,17           | 2 366,37            |
| Sair xərclər                      | --                  | --                  |

## 9. MƏNFƏƏT VERGİSİ

Cəmiyyət vergi hesabatlarını Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələbləri əsasında hazırlayır və bu tələblər maliyyə hesabatlarının hazırlanması üçün tətbiq edilən uçot prinsiplərindən fərqlənir. Cəmiyyətin vergi uçotu üzrə vergitutulan mənfəəti 254 875,66 manat təşkil etmişdir və vergitutulan mənfəətdən 50 975,13 manat cari mənfəət vergisi hesablanaraq ödənilmişdir. Maliyyə və vergi uçotu arasında yaranmış müvəqqəti fərqlərə görə hesabat dövründə 253 977,73 manat məbləğində təxirə salınmış vergi xərci tanınmışdır. Beləliklə, 2025-ci il üzrə cəmi mənfəət vergisi xərci 304 952,86 manat təşkil etmişdir (cari vergi: 50 975,13 manat; təxirə salınmış vergi: 253 977,73 manat).

**"Caspian Equipment Company" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

**10. ƏSAS VƏSAİTLƏR**

|                                             | Binalar və qurğular | Maşınlar və avadanlıqlar | Nəqliyyat vasitələri  | Hesablama texnikası  | Digər əsas vəsaitlər | Cəmi                  |
|---------------------------------------------|---------------------|--------------------------|-----------------------|----------------------|----------------------|-----------------------|
| 01.01.2024-cü il tarixə ilkin dəyəri        | --                  | --                       | 405 060               | 28 952               | 11 841               | 445 853               |
| <b>01.01.2024-cü il tarixə qalıq dəyəri</b> | --                  | --                       | <b><u>220 578</u></b> | <b><u>14 895</u></b> | <b><u>11 020</u></b> | <b><u>246 493</u></b> |
| 01.01.2024-cü il tarixə yığılmış köhnəlmə   | --                  | --                       | 184 482               | 14 057               | 821                  | 199 360               |
| 2024-cü ildə alınmış                        | --                  | --                       | --                    | 14 036               | 10 161               | 24 197                |
| 2024-cü ildə satılmış/silinmiş              | --                  | --                       | --                    | 3 075                | 417                  | 3 492                 |
| 2024-cü ildə köhnəlmə                       | --                  | --                       | 60 866                | 6 550                | 2 587                | 70 003                |
| 2024-cü ildə kapitallaşdırılıb              | --                  | --                       | 5 723                 | --                   | --                   | 5 723                 |
| <b>31.12.2024-cü il tarixə qalıq dəyəri</b> | --                  | --                       | <b><u>165 435</u></b> | <b><u>19 306</u></b> | <b><u>18 177</u></b> | <b><u>202 918</u></b> |
| 31.12.2024-cü il tarixə yığılmış köhnəlmə   | --                  | --                       | 245 348               | 20 607               | 3 408                | 269 363               |
| 2025-ci ildə alınmış                        | --                  | --                       | 101 686               | 3 195                | 3 628                | 108 509               |
| 2025-ci ildə satılmış/silinmiş              | --                  | --                       | --                    | --                   | --                   | --                    |
| 2025-ci ildə köhnəlmə                       | --                  | --                       | 70 487                | 3 155                | 4 594                | 78 236                |
| <b>31.12.2025-ci il tarixə qalıq dəyəri</b> | --                  | --                       | <b><u>196 634</u></b> | <b><u>19 346</u></b> | <b><u>17 211</u></b> | <b><u>233 191</u></b> |
| 31.12.2025-ci il tarixə yığılmış köhnəlmə   | --                  | --                       | 315 835               | 23 762               | 8 002                | 347 599               |

**11. EHTİYYATLAR**

|                     | <b><u>31.12.2025</u></b> | <b><u>31.12.2024</u></b> |
|---------------------|--------------------------|--------------------------|
| Əsas materiallar    | --                       | --                       |
| Ehtiyatlar (mallar) | 6 122 489,17             | 7 286 181,99             |
|                     | <b>6 122 489,17</b>      | <b>7 286 181,99</b>      |

**"Caspian Equipment Company" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

**12. QISAMÜDDƏTLİ DEBİTOR BORCLARI**

|                                              | <b><u>31.12.2025</u></b>   | <b><u>31.12.2024</u></b> |
|----------------------------------------------|----------------------------|--------------------------|
| Sifarişçilərin qısamüddətli debitor borcları | 1 713 478,54               | 665 854,09               |
| Verilmiş avanslar                            | --                         | --                       |
| Büdcə ilə hesablaşmalar                      | --                         | --                       |
| Sair debitor borcu                           | --                         | --                       |
|                                              | <b><u>1 713 478,54</u></b> | <b><u>665 854,09</u></b> |

**13. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ**

|                                  | <b><u>31.12.2025</u></b>   | <b><u>31.12.2024</u></b>   |
|----------------------------------|----------------------------|----------------------------|
| Kassa vəsaitləri                 | --                         | --                         |
| Banklardakı hesablaşma hesabları | 1 351 985,84               | 904 493,96                 |
| - Azərbaycan manatı              | 783 761,30                 | 904 493,96                 |
| - Xarici valyuta                 | 568 224,54                 | --                         |
| Banklardakı xüsusi hesablar      | --                         | --                         |
| ƏDV depozit hesabı               | 128 743,82                 | 126 882,81                 |
|                                  | <b><u>1 480 729,66</u></b> | <b><u>1 031 376,77</u></b> |

**14. SAİR QISAMÜDDƏTLİ AKTİVLƏR**

|                         | <b><u>31.12.2025</u></b> | <b><u>31.12.2024</u></b> |
|-------------------------|--------------------------|--------------------------|
| Gələcək dövrün xərcləri | --                       | --                       |
| Verilmiş avanslar       | --                       | --                       |
| Digər aktivlər          | 556 148,67               | 174 253,75               |
|                         | <b><u>556 148,67</u></b> | <b><u>174 253,75</u></b> |



**"Caspian Equipment Company" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

**15. SAİR UZUNMÜDDƏTLİ AKTİVLƏR**

|                                     | <b><u>31.12.2025</u></b> | <b><u>31.12.2024</u></b> |
|-------------------------------------|--------------------------|--------------------------|
| Uzunmüddətli debitor borcları       | --                       | --                       |
| Sair uzunmüddətli maliyyə aktivləri | 490 000,00               | 1 488 700,00             |
| Sair uzunmüddətli aktivlər          | 3 359 285,06             | 1 600 000,00             |
|                                     | <b>3 849 285,06</b>      | <b>3 088 700,00</b>      |

**16. NİZAMNAMƏ KAPİTALI**

Nizamnamə kapitalı ilkin dəyər ilə tanınır. Təsisçilərin payı vəsait şəklində deyil, aktiv və ya başqa formada kapitala əlavə etdikdə onların dəyəri əməliyyatın aparıldığı tarixə ədalətli dəyər ilə qeydə alınır. 31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin nizamnamə kapitalı hər biri 1 000 manat olmaqla 200 ədəd adi, adlı sənədsiz səhmdən ibarət olmuş, 200 000 manat məbləğində elan edilməklə ödənilmişdir.

**17. UZUNMÜDDƏTLİ FAİZ XƏRCLƏRİ YARADAN ÖHDƏLİKLƏR**

|                 | <b><u>31.12.2025</u></b> | <b><u>31.12.2024</u></b> |
|-----------------|--------------------------|--------------------------|
| Bank kreditləri | 287 991,17               | 981 112,68               |
|                 | <b>287 991,17</b>        | <b>981 112,68</b>        |

**18. SAİR UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR**

|                                                         | <b><u>31.12.2025</u></b> | <b><u>31.12.2024</u></b> |
|---------------------------------------------------------|--------------------------|--------------------------|
| Təxirə salınmış vergi öhdəlikləri                       | 469 253,32               | -                        |
| Malsatan və podratçılara<br>uzunmüddətli kreditör borcu | 112 351,63               | 281 360,00               |
|                                                         | <b>581 604,95</b>        | <b>281 360,00</b>        |

**"Caspian Equipment Company" ASC**  
**Uçot siyasəti və maliyyə hesabatlarına qeydlər**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

(Azərbaycan manatı ilə)

**19. VERGİ VƏ SAİR MƏCBURİ ÖDƏNİŞLƏR ÜZRƏ ÖHDƏLİKLƏR**

|                                        | <u>31.12.2025</u> | <u>31.12.2024</u> |
|----------------------------------------|-------------------|-------------------|
| Vergilər üzrə öhdəliklər               | 6 910,75          | 250 509,75        |
| Sosial ayırmalar üzrə<br>hesablaşmalar | --                | --                |
|                                        | <b>6 910,75</b>   | <b>250 509,75</b> |

**20. QISAMÜDDƏTLİ KREDİTOR BORCLARI**

|                                                          | <u>31.12.2025</u> | <u>31.12.2024</u> |
|----------------------------------------------------------|-------------------|-------------------|
| İcarə üzrə öhdəliklər                                    | --                | --                |
| Malsatan və podratçılara<br>qısamüddətli kreditör borcu: | 192 730,92        | 184 186,95        |
|                                                          | <b>192 730,92</b> | <b>184 186,95</b> |

**21. SAİR QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR**

|                  | <u>31.12.2025</u> | <u>31.12.2024</u> |
|------------------|-------------------|-------------------|
| Alınmış avanslar | --                | --                |
| Digər öhdəliklər | 34 580,37         | 45 053,66         |
|                  | <b>34 580,37</b>  | <b>45 053,66</b>  |

**22. HESABAT TARİXİNDƏN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR**

Hesabat tarixindən sonrakı dövr ərzində Cəmiyyətdə hər hansı əhəmiyyətli dəyişiklik baş verməmişdir.